

BEYNƏLXALQ JURNALİSTİKA

Nəsir ƏHMƏDLİ

JURNALİST TƏHSİLİ: PROBLEMLƏR, PERSPEKTİVLƏR

РЕЗЮМЕ

В статье рассмотрены проблемы, имеющиеся в подготовке журналистских кадров, дан ряд предложений, которые, по мнению автора, могут способствовать частичному решению данного вопроса.

Ключевые слова: журналистское образование, специализация, институт журналистики, НАНА

SUMMARY

The article discusses the problems that exist in the training of journalistic cadres, gives a number of proposals that, in the author's opinion, can contribute to a partial solution of this issue.

Key words: journalistic education, specialization, journalism institute, National Academy of Sciences of Azerbaijan

Jurnalist kadrların hazırlanması problemi təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerində, xüsusən də postsovət məkanında müşahidə olunur. Mütəxəssislər bunu bizi əhatə edən reallığın birdən-birə dəyişməsi və jurnalistlərin bu dəyişikliyə adekvat reaksiya verə bilməmələri ilə izah edirlər. Jurnalistika tarixi boyu bir neçə dəfə belə vəziyyətlə üzləşib. Məsələn, XV əsrda İ.Qutemberq çap dəzgahını ixtira edəndən, XIX əsrda elektromaqnit dalğaları kəşf olunanandan, XX əsrda radio və televiziya texnikası yaradılandan sonra da belə olmuşdu. Bugünkü durum isə kompüterin və Internetin həyatımıza daxil olması ilə bağlıdır. Müasir jurnalist rəqəmsal texnologiyaları mükəmməl mənimsəməklə həm qəzetdə, həm radioda, həm televiziyada, həm Internetdə, həm də mobil jurnalistikada eyni yüksək səviyyədə işləməyi bacarmalıdır. Jurnalist peşəsinin informasiya yayımı prosesinin konvergensiyasına əsaslanaraq bu cür universallaşması jurnalist kadrları hazırlayan təhsil

müəssisələrindən, o cümlədən bizim elm və tədris ocağından öz işini radikal şəkildə yenidən qurmağı tələb edir.

Bəs nədən başlamalı? Yaraşıqlı və keyfiyyətli paltar tikmək üçün müvafiq parça, dadlı və keyfiyyətli xörək bisirmək üçün keyfiyyətli ərzəq lazım olduğu kimi, peşəkar jurnalist kadrları hazırlamaq üçün da bu sahəyə həvəsi olan qabiliyyətli abituriyentlər lazımdır. Mən Voronej Dövlət Universitetinin jurnalistik fakültəsinin dekanı, professor Vladimir Vasiljeviç Tulupovun bələ bir fikri ilə tam razıyam ki, "Sovet İttifaqında mövcud olmuş alı təhsil sistemi indiki Rusiyada yoxdur". Eyni sözləri Azərbaycan haqqında da demək olar. Sovet dövründə jurnalistik fakültəsinə qəbul qaydaları indikindən xeyli mükəmməl idi. O zaman bu fakültəyə haqiqətən jurnalist olmaq istəyənlər gəlirdi və abituriyentlər bəzən arzularına çatmaq üçün illərlə vaxt itirsələr də, fikirlərindən dönmürdülər. Buna görə də həmin dövrün məzunları bu gün ölkəmizin dövlət qurumlarında, ən nüfuzlu informasiya vasitələrində yüksək vəzifələr tuturlar. Onlardan bir neçəsinin adlarını çəkmək istəyirəm: Aslan Aslanov, Dağbayı İsmayılov (AzərTAc), Baxtiyar Sadiqov, Amil Novruzov ("Azərbaycan" qəzeti), Rəşad Məcid, Yusif Rzayev ("525-ci qəzet") və xeyli başqları. Bu siyahını istənilən qədər uzatmaq olar, lakin 1992-ci ildən, test sistemini keçiləndən və yaradılıcılık müsəbəqəsi lağış olundan sonra qəbul olunanların, yəni son 20 ildəki məzunların sırasından hətta 2-3 məşhur jurnalistin adını çəke bilmərəm. Mən əminəm ki, son iki ildə nisbətən aşağı balla qəbul olunmuş tələbələrimiz əvvəlki illərdə yüksək balla qəbul olunmuşlardan daha yaxşı jurnalist olacaqlar. Çünkü onlar bu peşəni sevib-seçib göliblər. Fakültətimin keçmiş məzunlarından birinin, konkret olaraq Nail Zeynalovun öz feyzbük səhifəsində yerləşdirdiyi statusdan bəzi fragmentlərə diqqət yetirək: "İstəmədiyin fakültədə "oxumaq", sevmədiyin qadınla evlənmək kimi bir şeydir. Sevmədiyin qadından başını götürüb çayxanalarda, orda-burda güt keçirən ərlər kimi, mən də dərs vaxtları hardasa domino oynamışam..."

"Əşı, diplom olsun, sonra istədiyim işi görərəm", - deyə-deyə birtəhər universiteti bitirdim, sonra İTV-də işləmək variənti çıxdı - idmando. Dedilər, get qızetdə 3 ay tacrübə keç, gal. Əşı, 3 ayı da, yola verim, qayıdım, əlimdə işim olsun deyə-deyə iləşdim qaldım idman matbuatında. Sevmədiyim iş. Orda günləri yola verdiyim vaxt futbol klubundan təklif geldi, getdim, bu dəfə futbolun lap işinə girdim. Futbolu da sevmirəm. Sevmədiyim işdən başqa bir sevmədiyim sahəyə addadıram...

15 il keçib o gündən. Əşı, diplom olsun deyib, ali məktəbə ayaq basdıǵım gündən... Sevmədiyim bir işə başladığım gündən. Cəmi bircə dəfə bəlkə də başqasının xoşbaxt olə biləcəyi bir yerdə könülüsüz olsam da, qaldı... Və o andan etibarən bir sevmədiyim işdən başqa birinə adlaya-adlaya keçdi 15 ilim. Öz boşqabında deyildim, başqasının yerini tutmuşdum, o yeganə səhvələ öz

yerimi tapana qədər neçə adamın yerini tutdum. Neçə adamın havasla oxuyaçağı ixtisası könülüsüz yola verdim, neçə insanın həvəslə işləyəcəyi yerdə gün saydım... Həmin il jurnalistikaya qəbul oluna bilməyən neçə insanda başqa fakültədə məcbur, cəndəri oxumalı oldu. Onlar da həmin yerdə olmaq istəyən neçə adamın yerini tutdu... Mən də daxil, həmin diplому alandan sonra itən uşaqların bəlkə də haqqıydı o yer. İmtahanda lazım olan dan artıq natiqa göstərmədilər bəlkə, amma o yer bizim deyildi... O yerin sahibləri var idi. Daha xeyirli ola biləcək, o sahəni sevən insanlar. İmtahanda lazımı balı yıga bilməsələr də...

Fikir vermişəm, çox az tələbə istədiyi ixtisasa yiyələnir, çox az adam sevdiyi işlə maşqıldı... Ətraf, əslinə, tarixçi olmaq istəyen politoloq, jurnalist olmaq istəyen kitabxanaçı, hüquqşünas olmaq istəyen jurnalistlər doldurdu. Heç biri öz yerində deyil. Öz yerində olmayandan sonra o yerin haqqını vermək olmur, o yerə heç na vermirən... 15 il sonra da uşaqlara görə "boşanmırısan"... Bir də baxırsan ki, ömrünüñ gözl illərini, enerjili, xeyirli ola biləcəyin illərini sevmədiyin işlərə sərf əlməsən.

...Ömür sevmədiyin işsənən evlənmək, sevmədiyin işi görmək üçün çox qısaşdır, gənclər... Mən sizə məsləhət verəcək ağılda adam da deyiləm, sadəcə, itirilmiş illərin təcrübəsinə şəxslərə yardımşıram... Illərinizə heyfiniz gəlsin, hər dəfə seçiminizi sevgidən yana eləyin".

Nail düz deyir: çoxları yerində deyil. Səbəbi də test sistemində ixtisas seçimünün qeyri-müyyənliyi iddir. İndi bizdə çox zərəri "tümumi ali təhsil" tendensiyası yaranır. Hansı ixtisas olur-olsun, təki diplom alınsın. Oğlanlar əsərlikdən 6 ay tez gəlşinlər, qızlar cehizlərini diplomla tamamlasınlar. Başqa sahələri deyə bilmərəm, jurnalistikaya tünən, bu, çox təhlükəli tendensiyadır.

Bəs vəziyyətdən çıxməq üçün nə etməliyik? Öz keyfiyyətli "parça" mizi və keyfiyyətli "ərzəq"ımızı harada axtarmalıq? İndiki orta məktəb məzunlarının, demək olar, heç birinin jurnalistikə barədə dolğun təsvirvüri yoxdur. Təsəvvür olunmayan şeyi neçə sevmək olar? Ədəbiyyata, jurnalistikaya sevgi orta məktəbdə yaradılmalıdır. Ali məktəblər qəbul test üsulu ilə keçirildən bəri orta məktəplərdə, demək olar ki, inşa yazılmır, yazılışda, son dərəcə formal xarakter daşıyır. Ədəbiyyatı, yazı bacarığını test üsulu ilə öyrətmək və qiymətləndirmək olmaz. Şagirdlər yalnız bu və ya başqa yazıcının neçənci ildə doğulub, neçənci ildə öldüyünü və bir neçə osorının adını əzberləyirlər. Əsərlərin məzmununu, ideyəsini, sənətkarlıq məsələlərini kəlgədə qalır. İki-üç il əvvəl "Bilik günü" ilə əlaqədar riyolardan birinə ezmə olunmuşdum. Məktəblərin birində XI sinif şagirdlərindən heç biri "Həsən bəy Zərdabi kimdir" suallına qənaətbaxş cavab verə bilmədi.

Bəs çıxış yolu nədədir? Mənim fikrimə, çıxış yolu çoxpilləli təhsil sistemi yaratmaqdən ibarətdir. Bu sistem bir çox ölkələrdə tətbiq olunur. Uzağa getməyə ehtiyac yoxdur. Rostov Dövlət Universitetinin təcrübəsinə

müraciət edək. Burada bir neçə ildir ki, filoloqlar və jurnalistlər çoxpilləli təhsil sistemi ilə hazırlanır. Yeni universitetlə orta məktəblər arasında six əlaqə yaradılıb, yuxarı siniflərin məktəb programlarına əlavə humanitar fanlar, o cümlədən “Jurnalistikannın əsasları” kursu daxil edilib. Bu yenilik şagirdlərin jurnalistikə ilə ilkin tanışlığına nail olmaq və onlardan hənsilərin bu sahədə qabiliyyəti olduğunu aşkarlaşmaq üçündür. Digər tərəfdən, bu, jurnalistika fakültəsinin bəzi məzunları üçün orta məktəblərdə yeni iş yerlərinin yaradılması deməkdir. Fakültənin professor-müəllim heyətindən də kimlərə məsləhat vermək üçün vaxtaşısı rayonlara ezm oluna bilərlər.

Bundan əlavə, Rostov Universitetinin nözdində humanitar profilli ginnaziya fəaliyyət göstərir. Onun filologiya sinifi, bu sinifin tərkibində isə jurnalistika qrupu var. Bu qrupda peşə ilə bağlı maraqlı tədbirlər təşkil olunur, şagirdlər xırda xəbərlər hazırlamaq, müsahibə götürmək vərdişlərinə yiyəsənlər. Onların yazıları fakültənin tədris qəzetində, şəhər mətbuatında dərc olunur. Jurnalistika qrupunu uğurla başa vuran, yüksək yazı bacarığı nümayiş etdirən məzunlar şəhəri və yazılı formada ikiməhələli qabiliyyət imtahanı verdikdən sonra jurnalistikə fakültəsinin 1-ci kursuna qəbul edilirlər. Jurnalist ixtisasına yiyələnməyi qarara almış gənclərdən iki keyfiyyət tələb olunur: düzgün düşüncə qabiliyyəti və fikri düzgün ifadə etmək bacarığı. Bunlardan birincisi şəfahi, ikincisi isə yazılı qabiliyyət imtahanında yoxlanılır. Qabiliyyət imtahanının hər iki mərhələsini heç bir kənar müdaxilə olmadan fakültənin müəllimləri qəbul edirlər. Bu sistem bizim universitetimiz və fakültəmiz üçün də çox faydalı ola bilər. Bütün hər iki mərhələdən sonra fakültəmiz gimnaziyalara, liseylərə, ixtisaslaşmış siniflərə arxalanmaqla qura bilərik. Güman edirəm ki, belə bir seçimdən sonra tələbələrdən heç biri “Men jurnalistikaya təsadüfen gəlmisəm” deyə bilməz.

Bundan sonra fakültənin tədris sisteminde əsaslı islahat aparmaq lazımdır. Jurnalistik ilk növbədə peşədir. Peşənin mənimsənilməsi isə dədəbabdan ustad-şagird prinsipi əsasında qurulub. Belə bir variant təklif edirəm ki, yeni əsülla qəbul olunmuş I kurs tələbələri hərəyə 3-dən çox olmamaq şərti ilə fakültənin müəllimləri və ölkənin tanınmış praktik jurnalistləri arasında bələşdürülsün. Həmin hamı müəllimlər və jurnalistlər 4 il müdətində öz “şayır”larının yaradıcılığına nəzarət etsinlər, onlara jurnalist peşəsinin incəliklərini öyrətsinlər, onların hazırladıqları materialların qəzet və jurnalarda dərc olunmasına, radioda səsləndirilməsinə, televiziyyada göstərilməsinə, elektron mətbuatda yerləşdirilməsinə yardımçı olsunlar.

Sovet dövrünün bir ənənəsini da davam etdirmək lazımdır: ixtisaslara bölnümkən ənənəsini nəzərdə tuturam. O vaxtlar farlılığımızdə 5 sahə üzrə ixtisaslaşma gedirdi: qəzet jurnalistikası, radio jurnalistikası, televiziyya jurnalistikası, nəşriyyat işi və ictimai-siyasi mənşilərin tərcüməsi. İndi bu

siyahı bir qədər də genişlənib: beynəlxalq jurnalistika, on-layn jurnalistika, ictimaiyyətlər əlaqələr və s.

Bərpası vacib olan ənənələrdən biri də yaradıcılıq günləridir. Sovet dövründə hər haftənin bir günü yuxarı kurs tələbələrinin yaradıcılığı üçün ayrıldırdı. Həmin gün onlar qəzet, radio və televiziyya redaksiyalarına gedərək həm təcrübə toplayıv, həm müəyyən məbləğdə qonorar alıv, bəziləri hətta daimi işə də qəbul edilirdilər.

Laborantların və müəllimlərin işə götürülməsinə də diqqət yetirmək lazımdır. Mən də daxil olmaqla yaşı müəllimlərimizdən hər biri bir neçə il ixtisas üzrə istehsalatda çalışıqdıdan sonra fakültəyə davət edilirlər, avval laborant kimi, sonra müəllim kimi fəaliyyət göstəriblər. Təkcə nəzəriyyəni bilməklə praktik jurnalist hazırlamaqla olmaz.

Jurnalistika fakültəsi yaradıcı fakültədir, onu ümumi arşınla ölçmək olmaz. Nazirlikdə, yaxud rektorluqda əmrlər, sərəncamlar hazırlanarkən ixtisas hal kimi bunu nəzərə almaq lazımdır. Məsələn, mənə elə gəlir ki, bizim ixtisas fənlərindən olan semestri imtahanları ənənəvi formada, yəni üzbüüz qəbul edilənlərdir. Son kurs tələbələri təhsil müddətində aldıqları qiymətlərdən asılı olmayaraq hamılıqla buraxılış işi yazmılardırlar.

Nəhayət, reallaşması bir qədər çətin olan daha 3 təklif irəli sürmək istəyirəm.

1. Jurnalistikannın müxtəlif qolları var: qəzet jurnalistikası, radio jurnalistikası, televiziya jurnalistikası, on-layn jurnalistikası, beynəlxalq jurnalistikası, publik rileyşnə jurnalistikası və s. Bir fakültə daxilində bütün bu sahələr üzrə yüksək ixtisaslı kadrlar hazırlamaq mümkün deyil. Ona görə də təklif edirəm ki, bəzi başqa ölkələrdə olduğu kimi, bizdə də BDU nözdində Jurnalistika İnstitutu yaradılsın. Bəzi institutlar ABŞ-də və Almaniyyada XIX əsrin II yarısından fəaliyyət göstərir. Postsovət ölkələrində də belə təcrübə var. Məsələn, 2008-ci ildə Belarus Dövlət Universitetinin nözdində açılmış Jurnalistikə İnstitutunda bu gün 4 ixtisas və 6 istiqamət üzrə 2000-dən çox tələbə təhsil alır;

2. Bu gün Azərbaycanda jurnalistikə ixtisası üzrə təxminən 50-yə yaxın fəlsəfə doktoru və elmlər doktoru var, lakin onlar 3 elm sahəsi arasında bölünübələr. Bəziləri filologiya, bəziləri tarix, bəziləri isə siyaset elmləri üzrə fəlsəfə və elmlər doktorudurlar. Təklifim bundan ibarətdir ki, jurnalistikə ayrıca bir elm sahəsi kimi təsbit olunsun, bu sahədə dissertasiya müdafiə etmiş şəxslərə “Jurnalistikə üzrə fəlsəfə doktoru (elmlər doktoru)” alımlık dərəcəsi verilsin;

3. Müasir cəmiyyəti “informasiya cəmiyyəti” adlandırırlar. “Informasiya cəmiyyəti” anlayışı isə birbaşa jurnalistikə ilə bağlıdır. Informasiya cəmiyyətinin daha uğurlu inkişafı üçün jurnalistikə sahəsində akademik seviyyədə geniş

fundamental araşdırmalar aparılmalıdır. Buna görə də təklif edirəm ki, AMEA-da Elmi-Tədqiqat Jurnalistika İnstitutu yaradılsın.

Təbii ki, jurnalist kadrların hazırlanmasında olan bütün problemləri bir yazıda əhatə etmək çətindir. Çox istərdim ki, bu təkliflər müvafiq instansiylarda – Universitetdə, Mətbuat Şurasında, Milli Televiziya və Radio Şurasında, Təhsil Nazirliyində, Prezident Aparatında müzakirə olunaraq ümumiləşdirilsin, faydalı hesab olunanların reallaşdırılması üçün şərait yaradılsın.